

Ai-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bu, ilk növbədə, iki respublika arasında münasibətlərin normallaşdırılmasına xidmət edir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində qarşı tərəf danışqlar masasına oturmağa məcbur oldu. Avropa İttifaqı bu prosesdə məsuliyyəti öz üzərinə götürür və tərəflər arasında sülhün əldə olunmasına öz töhfəsini vermək istəyir. Ermənistanın 30 il ərzində yaratdığı "qalib ordu" mif 44 gün ərzində tamamilə darmadağın edildi.

Müharibənin gedişati zamanı erməni havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan rəhbərliyinə açıq şəkildə diplomatik və siyasi təzyiqlər göstərilsə də, Prezident İlham Əliyev bütün bunlara məhəl qoymadan öz siyasi iradəsini güclü bir şəkildə nümayiş etdirərək Azərbaycan xalqının birliyini bir daha möhkəmləndirdi. Neticədə, Ali Baş Komandanın rəhbərliyi ilə aparılan "Dəmir yumruq" əməliyyatı sayesində ölkəmizin ərazi bütövlüyü bərpa olundu və Azərbaycan müharibədə şanlı Qəlebə qazandı.

Ümumiyyətə, Azərbaycan heç vaxt müharibə terəfdarı olmayıb. Müharibədən əvvəlki dövrlərdə də Azərbaycan bu məsələni sülh yolu ilə həll etməyə çalışıb. Ermənistan dövləti isə öz mənfur siyasetini davam etdirib. Ötən 30 ildə beynəlxalq təşkilatların da bu məsələyə biganə münasibət göstərməsi nəticəsində illərdir aparılan sülh danışqları nəticəsiz qalıb. "Biz bütün dünyaya sübut etdik ki, XXI əsrə necə müharibə aparmaq lazımdır, ləyaqətə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır. Cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə məhv edildi. Budur, xalqımızın böyük lüy, xalqımızın qələbəyə inamı, xalqıqtıdardır birliyi və bütün dünya azərbaycanlılarının birliyi".

Bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı xatırladıb ki, Ermənistan ordusunda müharibə zamanı kütłəvi fərariilik hökm süründü. Onların özlərinin etirafına görə, on min fərari olub. Azərbaycan Ordusunda isə bir dənədə fərari olmayıb. "Mən biliram ki, siz və sizin kimi milyonlarla xaricdə yaşayışın azərbaycanlı hərə öz ölkəsin-

Siyasi iradə, ədalətli mövqe və ölkəmizin yaratdığı yeni reallıqlar

də müharibənin gedişatını yaxından izleyirdi. Eyni zamanda, öz çıxışlarınızda, şəhərlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırıldınız. Buna bu gün də ehtiyac var. Çünkü müharibə başa çatsa da, bize qarşı olan ərazi iddiaları həle ki, başa çatmayıb. Mən əminəm ki, bu da başa çatacaq. Əminəm ki, biz postmühəribə dövründəki göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın ve dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik", - deyə Azərbaycan Prezidenti vurgulayıb.

Bu gün dünya birligi artıq yeni reallıqlarla üz-üzədir. İstər müharibədən əvvəl, istər müharibə dövründə, istərsə də postmühəribə dönenində dünyada etibarlı tərəfdəş imicini özündə ehtiva edən dövlətimizin başçısı İlham Əliyevin güclü siyasi strategiyası və sürətli manevretmə bacarığı nəticəsində regionun postmühəribə gündəliyini də bu gün Azərbaycan müəyyənmişdir. İkinci Qarabağ müharibəsinin nəticəsi Qafqazın yeni geosiyasi vəziyyətinin formalşmasına mühüm mərhələ oldu. Bununla da, Qafqazın keçmişlə ilə gələcəyi arasında köklü dəyişiklik baş verdi. Regional güc dəyişikliyi və Qafqazda yeni geosiyasi reallıq, qlobal və regional güclər tərəfindən qəbul edilib. Rusiya və Türkiyə prezidentlerinin məsələyə münasibəti, beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüğünün təmin olunması istiqamətində atılan addımlar, regionda digər güclərin maraqlarına uyğun olaraq edilən siyasi gedişlər onu göstərdi ki, bölgədə digər

qlobal və regional oyunçuların effektivliyi azalıb. Dünya dövlətləri də, region dövlətləri də yaxşı başa düşür ki, artıq regionun gələcək nüvəsi bölgədə yaranacaq daimi sahitlikdən asılıdır.

Düşməni sülhə məcburetmə prosesləri nəticəsində əldə olunan uğurlara və üstünlüyə görə, artıq danışqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin ireli sürülməsinin qəbul edilməzliyini hamı başa düşdü.

Azərbaycan dünyaya göstərdi ki, ölkəmiz sülh tərəfdarı olsa da, bu yolla münaqişənin həlli mümkün olmayaçağı təqdirdə, hərbi yolla torpaqlarını azad etməyə qadirdir. "Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-faktō artıq etibarsız sayılı bilər". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu ilin birinci rübüնün yekunlarına həsr olunan müşavirədə bildirib. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat və ya bu sahədə öz töhfəsinin vərə bilən təşkilat, elbəttə ki, qəbul ediləndir. Bu baxımdan Avropa İttifaqı ilə ölkəmizin temasları müharibədən sonra daha intensiv xarakter alıb. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təşəbbüsü ilə dekabr və aprel aylarında baş tutan üçtərəfli görüşlər belə deməyə əsas verir ki, qurum vasitəcilik missiyasını öz üzərinə götürür. Brüsselde Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri Şarl Mişel tərəfindən verilmiş açıqlamada təsbit edildi ki, Ermənistana Azərbaycan arasında Sülh Anlaşması üzrə danışqlar başlayır. Hər iki ölkənin xarici işlər nazirliklərinə bununla bağlı telimat verilir. Xatırladığımız kimi, bir qədər önce Azərbaycan Ermənistan tərəfinə 5 maddədən ibarət təmel sülh təklifləri göndərmişdi. Brüsselde əldə edilmiş razılıq Azərbaycanın irəli sürdüyü həmin maddələrdən ibarət təklifin qəbulu və danışqların o maddələr əsasında aparılmasının ifadəsidir. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın son bəyanatı da mövcud vəziyyətə aydınlıq gətirir. Belə ki, artıq əsas müzakirə Prezident İlham Əliyevin təklif etdiyi gündəlik əsasında aparılır. Bunu artıq İrəvanda da anlayır və etiraf edirlər.

Cənubi Qafqaz

regionunun gələcək inkişafı bölgədə bərqərar olacaq daimi sabitlikdən asılıdır

bəsidi. Prezident İlham Əliyevin məhz postmünaqişə dövrü üçün sülh gündəliyində nəzərdə tutduğu bütün məsələlər Brüssel görüşünün yekununda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda bir daha öz təsdiqini tapdı.

Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı konkret mövqe nümayiş etdirməməkə müxtəlif fikirlərin yaranmasına rəvac verir. Azərbaycan üçün lazımsız təsisata çevrilən ATƏT-in Minsk qrupunun vasitəciliyinin yenidən bərpa edilməsi Ermənistənən hazırlıda əsas diqqət göstərdiyi məsələlərdəndir. Lakin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında "Dağlıq Qarabağ" ifadəsinin və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupu həmsədrlik institutuna istinadın olmaması Ermənistənən bu isteyinə son qoydu. Bəyanatda diqqəti çəkən bu məqam münaqişənin tarixə qovuşması ilə yanaşı, postmünaqişə dövrü üçün yeni formatın zəruriliyini təsdiqləyir. Avropa İttifaqının dəstəyi ilə Ermənistən və Azərbaycan arasında birbaşa danışqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistən baş naziri Nikol Paşinyanla görüşlər, əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisi kimi dəyərləndirilir. Azərbaycanın xarici siyasetində ikitərəfi və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına, yeni prioritətlər üzrə inkişafına xüsusi önem vermesi diplomatik müstəvidə qələbesini qaćılmaz edir. Artıq dünya postmünaqişə dövrünün reallıqlarından, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətindən bəhs edir. Beləliklə, 6 aprel Brüssel görüşü üçtərəfli əsasda 4 saat yarımdan artıq davam etdi. Görüşün sonucu olaraq Şarl Mişel tərəfindən verilmiş açıqlamada təsbit edildi ki, Ermənistənən Azərbaycan arasında Sülh Anlaşması üzrə danışqlar başlayır. Hər iki ölkənin xarici işlər nazirliklərinə bununla bağlı telimat verilir. Xatırladığımız kimi, bir qədər önce Azərbaycan Ermənistan tərəfinə 5 maddədən ibarət təmel sülh təklifləri göndərmişdi. Brüsselde əldə edilmiş razılıq Azərbaycanın irəli sürdüyü həmin maddələrdən ibarət təklifin qəbulu və danışqların o maddələr əsasında aparılmasının ifadəsidir. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın son bəyanatı da mövcud vəziyyətə aydınlıq gətirir. Belə ki, artıq əsas müzakirə Prezident İlham Əliyevin təklif etdiyi gündəlik əsasında aparılır. Bunu artıq İrəvanda da anlayır və etiraf edirlər.

Mustafa KAMAL,
"Respublika".